

**UEFA AVRO 2020 Loqotipinin Təqdimatı - Mətbuat üçün  
Toplu**



## Brendin İlham Mənbəyi





**THE LOGO**

The bridge forms the basis for the logo of the UEFA EURO 2020 brand. It supports the Henri Delaunay Cup that is at the centre, surrounded by celebrating fans.



**The Henri Delaunay Cup**

- The prestigious prize for the winners.



**The Fans**

- All who are taking part in the event: together with players, volunteers and many more.



**The Bridge**

- The symbol of connection and unity.

Bridges can become iconic landmarks that form an important part of the identity of a city. The UEFA EURO 2020 brand connects the bridges of all 13 host cities through football while celebrating their cultural diversity.

**FOOTBALL  
BRIDGING EUROPE**



# UEFA AVRO 2020 barədə bilməli olduğunuz bütün faktlar

## Oyunlara hansı şəhərlər ev sahibliyi edəcək?

- **Yarımfinaallar və Final**
  - London (İngiltərə), Uembli Stadionu
- **Üç qrup oyunu və dördüncü final**
  - Bakı (Azərbaycan), Olimpiya Stadionu
  - Münhen (Almaniya), Fußball Arena München
  - Roma (İtaliya), Stadio Olimpiko
  - Sankt-Peterburq (Rusiya), Sankt-Peterburq Stadionu
- **Üç qrup oyunu və onaltıncı final mərhələsi**
  - Amsterdam (Hollandiya), Amsterdam ArenA
  - Bilbao (İspaniya), Estadio de San Mames
  - Brüssel (Belçika), Eurostadium
  - Buxarest (Rumıniya), Arena Nationala
  - Budapeşt (Macarıstan), Puşkaş Ferenç Stadionu
  - Kopenhagen (Danimarka), Parken (Stadion)
  - Dublin (İrlandiya Respublikası), Dublin Arena
  - Qlazqo (Şotlandiya), Hampden Park

## Neçə komanda çempionata vəsiqə qazanacaq?

İlk dəfə 24 komanda formatında keçirilmiş UEFA Avropa Çempionatı - AVRO 2016-nın uğuru, final turnirinin əhatə dairəsini genişləndirilməsi ilə bağlı UEFA-nın qərarının doğru olduğunu subuta yetirdi və UEFA AVRO 2020-də yenə də 24 komandanın iştirak etməsinə yol açdı. Turnirə birbaşa qatılacaq komandalar olmayacaq və ev sahibi şəhərlərini təmsil edən ölkələr final turnirinə vəsiqəni özləri qazanmalı olacaqlar.

2019-cu ilin mart ayından noyabr ayına qədər davam edəcək Avropa Çempionatının Təsnifat Mərhələsindən 20 komanda, daha dəqiq desək, 10 seçmə qrupun hər birindən qrup birincisi və ikincisi olan iki komanda turnirə vəsiqə qazanacaq. Daha dörd ölkə yeni UEFA Millətlər Liqası çərçivəsində 2020-ci ilin mart ayında keçiriləcək həlledici pleyoff oyunlarından sonra turnirə qatılacaq.

## AVRO 2020 13 şəhərdə keçiriləcək

2020-ci ildə AVROPA ÇEMPİONATININ final turniri, özünün 60-cı ildönümünü qeyd etmək məqsədilə yalnız bir dəfə qitənin dörd tərəfində keçiriləcəkdir.

UEFA bu yeni ideyanı təkbəşinə düşünməyib. O, xüsusilə UEFA-ya üzv olan milli assosiasiyalar ilə geniş məsləhətləşmələr aparmış və əldə olunan rəylər çox müsbət olmuşdur. Bunun nəticəsində 2012-ci ilin dekabr ayında UEFA-nın İcraiyyə Komitəsində konkret təklifin təqdimatı keçirilmiş və "PanAvropa AVRO 2020" ideyası reallığa çevrilmişdir.

Əsl Avropa təcrübəsinin olması üçün turnirin şimaldan cənuba, şərqdən qərbə doğru uzanan bir marşrut boyunca keçirilməsi vacib idi. Tender və seçim prosesindən sonra, Sankt-Peterburqdan Bilbaoya, Dublindən Bakıya qədər qitənin hər bir tərəfində yerləşən 13 şəhər dörd ildən sonra turnirə ev sahibliyi edəcəklərini səbirsizliklə gözləyirlər.

Bu 13 şəhərdən səkkizi daha əvvəl yaşamadıqları bir sevinci yaşayacaq və Avropa Çempionatının final turnirinin oyunlarını keçirmək şansını əldə edəcəklər.

Final turnirin oyunlarına 13 şəhərin ev sahibliyi etməsi ilə bu ölkələrdə yaşayan azarkeşlərə öz vətəninə AVROPA ÇEMPİONATI təcrübəsini yaşamaq üçün gözəl imkan verəcəkdir.

## **Ev sahibi şəhərlərinin loqotiplərinin təqdimat tarixləri**

*Bütün tarixlər təsdiqlənməlidir*

- London – 21/09/2016
- Roma – 22/09/2016
- Bakı – 30/09/2016
- Buxarest – 15/10/2016
- Qlazqo – 25/10/2016
- Münhen – 27/10/2016
- Kopenhagen – 01/11/2016
- Budapeşt – 16/11/2016
- Dublin – 24/11/2016
- Brüssel – 02/12/2016
- Bilbao – 15/12/2016
- Amsterdam – 16/12/2016
- Sankt-Peterburq – 19/01/2017

## **VIDEOLAR / ŞƏKİLLƏR / SƏNƏDLƏR**

- UEFA AVRO 2020 loqotipi və UEFA AVRO 2020-yə ev sahibliyi edəcək bütün şəhərlərin loqotipləri təqdim olunduqdan sonra onlar UEFA.org saytında yerləşdiriləcəkdir: <http://www.uefa.org/mediaservices/mediadownload/index.html>
- Ev sahibliyi edəcək on üç şəhərin hər birində loqotiplərin təqdimat mərasiminin şəkilləri müvafiq şəhərlərdə loqotip təqdim olunandan sonra burada yerləşdiriləcəkdir <https://photolibrary.uefa.ch/Go/drXRyDNw>
- Brendin Hekayəsi haqqında Video Material: <https://uefa.box.com/s/b8517c9d9wxjlatizmr967xnrko15o3>
- UEFA Millətlər Liqası / UEFA AVRO 2020 təsnifat mərhələsinin formatı: <http://uefa.to/1m11USJ>
- UEFA AVRO 2020 barədə xəbərlər: <http://www.uefa.com/uefaeuro-2020/news/index.html>